

## Məhəmməd Əmin Rəsulzadə - 140

# Milli dirçəlişə töhfə verən ictimai-siyasi xadim

Azərbaycanın görkəmli ictimai-siyasi xadimlərindən biri Məhəmməd Əmin Rəsulzadənin elmi-ədəbi ırsında Azərbaycan dövlətçiliyi, onun etnik tarixi və milli kimlik məsələləri ilə bağlı problemlər müstəsna yer tutur. Onun istər doğma vətənində, istərsə də mühacirət dövründə qələmə aldığı əsərləri Azərbaycan və ümumtürk tarixinin öyrənilməsi üçün olduqca əhəmiyyət kəsb edir. Xüsusilə Azərbaycanın etnik tarixi ilə bağlı elmi dünyagörüşü tarix yazımı prosesində nəzəri-metodoloji baxımdan mühüm rol aşılmışdır.

Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə nəşr olunan "Azərbaycan Cümhuriyyəti" əsərində Azərbaycanın qədim dövr etnik tarixi haqqında yazdı ki, "Azəri türklərinin hal-hazırda oturduqları yerlərin ildir qədim türk xəlqi ilə məskun idi. Görək Bakı, Gəncə, Şamaxı, İrəvan ilə Təbriz və sairə kimi vilayətlər və gərək Muğan, Arran, Qarabağ kimi məmələkətlər daima türk elinin oturağı və türk xanlarının ovlağı olmuşdur. Bu yerlər bir çox türk sülalələrinin irili-xirdəli hökumətlər qurdugu və illərlə səltənət sürdüklərini görmüşdür".

M.Ə.Rəsulzadə 1925-ci ildə yazdığı "Əsrərimizin Səyavuşu" əsərində şumerlərin "Turan" iraq mənəsub olduğunu şübhə doğurmadığını qeyd edirdi. O, həmçinin yazdı ki, midiyalıların etnik mənəsubiyəti mübahisə doğursa da, onların əski iranlı olduğunu inkar edənlər də vardır. Müəllif qeyd edirdi ki, "Fransız şərqşünaslarından Le Norman əski Şərqi tarixinə aid nəşr etdiyi əsərində Midiyaya "Turan Midiyası" deyir və buradakı qövmlərin türk olduğunu irəli sürdü".

M.Ə.Rəsulzadə həmçinin qeyd edirdi ki, İran tarixinin Midiyada axtardığı arılər (aryanilər) yerlilər deyildir. Onlar buraya Şərqdən gəlmış və buradakı yerliləri sixidirmişlər. Arılər bu ərazilərdə yerləşdikdən sonra buralar təkrar turanlıların hücumuna məruz qalmışdır. İran-Turan savaşlarının mühüm qismi Şimalı İran ilə Cənub-Şərqi Qafqazda - Azərbaycanda cərəyan etmişdir. Turanlı Tomris xanım burada olmuş, iranlı Keyxosrovun faciəvi sonu Kür çayının sahilində baş vermişdir.

M.Ə. Rəsulzadənin 1928-ci ildə çap etdirdiyi "Qafqaz türkləri" əsərində Qafqazın etno-siyasi xəritəsi, qövmlər, türk soyuları haqqında maraqlı fikirlər səsləndirilmişdir. Burada Xəzər sahillərinin qədim dövlərlərə başlayaraq türk soyuları tərəfindən məskunlaşdırıldığı göstərilmişdir.

Müəllif bu əsərində qeyd edirdi ki, "Miladdan sonra V yüzilliyin ortalarında hundalar, sabırlar və xəzərlər Dərbənd keçidi vasitəsilə Cənubi Qafqaza daxil olaraq, Azərbaycanın şimal torpaqlarında məskən salmış, bir sıra hallarda Arazın o biri tayına, Cənubi Azərbaycan ərazisinə keçərək, Azərbaycan xalqının formalasmasında mühüm rol oynamışlar".

M.Ə.Rəsulzadə "Azərbaycan Cümhuriyyəti" əsərində Azərbaycan xalqının formalasması, onun yayılma arealı və dili haqqında maraqlı fikirlər söylemişdir. O, bu əsərində azərbaycanlıları bütün dünyaya belə təqdim etmişdir: "Azərbaycanlılar milliyyət etibarilə türk, din etibarilə islam, mədəniyyət etibarilə şərqlidirlər. Anadolu türkçəsinə yaxın bir şivə ilə danışan Azərbaycan türkü müxtəlif şivələrə malik böyük türk ağacının bir dalıdır".

Məhəmməd Əmin Rəsulzadə Cənubi Azərbaycanla Şimalı Azərbaycanın eyni kökənləi xalq olduğunu qeyd edərək yazdı ki, "Bu türklər Azərbaycanı ikiyə bölən Ərasənərin iki tərəfində sakın olub və İranda yarımmüstəqil bir halda yaşadıqları zaman belə məhkum bir millət deyil, hakim olaraq yaşamışdır. Çünkü əsrlərdən bəri İranın hakim sinfini türklər təşkil etmişdir".

Qeyd edək ki, M.Ə.Rəsulzadə ifraf millətçilik dünya-görüşündə uzaq olmuş, daha çox milli-liberal dəyərlərə sadiq qalaraq Azərbaycan xalqının yaranması, təşəkkülü və təkamüllüdə iştirak etmiş bütün etnik qövmlərin rolunu la-yiqincə qiymətləndirərək, doğma xalqına bütöv, inkişaf edən ictimai, mədəni gerçəklilik kimi yanaşmışdır.

Görkəmli şəxsiyyətin elmi əsərində Azərbaycan Səfəvi dövlətinin etnik tarixi ilə bağlı da maraqlı fikirlər yer almışdır. Bu barədə Rəsulzadə yazdı: ""İllərdən bəri bütün türk əllərindəki dərin nüfuz və təsir sahibi olan Ərdəbil-dəki Şeyx Səfi ocağından zü-hur edən Şah İsmayıllı yeni bir dövlət qurmaq üçün hərəkətə keçir. Səfəvi dövlətinin banisi həqiqətə bir türk sufisi və azərbaycanlı şair idi. Arxalanlığı hərbi qüvvələr də tama-milə türk boyları idi. Türkman qəbileləri bu qüvvətin əsasını təşkil edirdi... Şah İsmayıllı sarayı Azəri türk ədəbiyyatının yaradıcı ocağı və bir akademiyası idi... Şəhərə Xətai təxəllüsündən istifadə edən İsmayıllı xalqın vurulacağı sadə bir dillə yazındı. Səfəvi sarayının rəsmi dili də türkçə idi. Qonşu dövlətlərə göndərdiyi notalar türkçə yazılırdı. Səfəvi dövlətinin Osmanlılara göndərdiyi notalar türkçə idi. Qonşu dövlətlərə göndərdiyi notalar türkçə idi. Səfəvilər yazdıqları notalar farsca idi. Çevrəsindəki türkdilli-



şairlər Şah İsmayıllı "Türkicədar" deyə xitab edirdilər".

Davamlı olaraq yeniləşmənin tərəfdarı olmuş M.Ə.Rəsulzadə Azərbaycan xalqının özünü, əsrlərlə bağlılığı Şərqi mədəni-mənəvi sisteminə istinad edərək tərəqqi edəcəyinə inanırdı və qeyd edirdi ki, "Sənin istiqbalın artıq Qərbdə deyil, Şərqdər... Sənin istiqbalın nə Rum eli, nə Hicaz, nə də İraqda-Türküstandadır, fəqət sənin, yolunun üzərində əski Turanın göbəyində Azərbaycan adında bir gənc igid, dəliqənlər var, yeni Turanın açarı ondadır".

Qeyd edək ki, M.Ə.Rəsulzadənin Azərbaycanın, ümumiyyətdə türk xalqlarının etnik tarixi ilə bağlı olduğunu dəyərli elmi xarakter daşıyan məlumatları tariximizin öyrənilməsində elmi baza rolunu oynamadı.

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda millətəşəmə dövründə ilk növbədə Azərbaycan millətinin və ərazisinin həqiqi adı ilə bağlı ziyanlı elitəsi arasında geniş müzakirələr başladı. Cümhuriyyət qurucuları hesab edirdilər ki, milli dövlətçiliyə gedən yolda ərazi və millət məfhumi təməl prinsiplər olaraq əsas amillərdəndir. Bu dövrə milli aydınlarımız Azərbaycan türklərinə münəsibətdə işlədirilən "tatar", "müsləman" kimi ifadələr əvəzinə "Azərbaycan türkləri", "azərbaycanlılar" terminini işlətməyə başlamışdır.

Elöcə də çar Rusiyasının müstəmləkəçilik siyasetinin təzahürü olaraq işlədirilən "Şərqi Zaqqafqaziya" coğrafi termini əvəzinə "Azərbaycan" terminindən daha tez-tez istifadə edilməyə başlanılmışdır.

Məhəmməd Əmin Rəsulzadə çar Rusiyasının ciddi senzura və qadağalarına rəğmən, digər milli düşüncə sahibləri kimi öz yazılarında Qafqazın cənub-şərqi hissəsinin Azərbaycan, Qafqaz müsləmanlarının milliyyətinin azərbaycanlı-türk, dilinin isə "Azərbaycan-türk dili" adlanmasını təklif edirdi.

ri ilə savaşı belə uyğun görülür. İstədikləri gücə sahib olmaq üçün onlar "ölümü belə qəbul edir və dirilik üçün ölürlər".

Rəsulzadə Avropa ilə müsəlman Şərqiñin dirilik anlayışına fəlsəfi baxışını müqayisə edərək bildirirdi ki, Avro-pada dirilik güclü olmaqdır, Şərqdə "biz müsləmanların diriliyi, olərək cənnətə düşməkdir".

Diriliklərin ən qiymətli-nin milli dirilikdən ibarət olduğunu qeyd edən görkəmli ideoloq milli diriliyin milli gücü formalasdırın əsas amillərdən biri olduğunu göstərmİŞdi. Onun fikrinə görə, bəşər mədəniyyətinə yalnız müstəqil millətlərin nümayəndələri böyük töhfə verə bilər. O, hələ də bu dövrə yaygın olan "müsəlman millətindənəm" zehniyyətinin doğru olmadığını bildirirdi.

Rəsulzadəyə görə, millət tarixi kateqoriyadır. Ondan əvvəl tayfalar, boyalar, qövmələr mövcud olmuşdur. Tayfaları səciyyələndirən yalnız nəsil və dil birliyidir. Qohum tayfaların birliyindən isə dil və mədəniyyət birliliyinə dayalı milliyyətlər meydana gəlmişdir. Növbəti inkişaf mərhəlesi olan millət isə "dil birliliyi, adət və əxlaq birliliyi, tarixi ənənələr və dini etiqad birliliklərinin məcmuundan mütəşəkkil bir məhsuldur".

M.Ə.Rəsulzadə millətin yaranmasında dil birliliyinin fövqəladə rolunu vurğulayaraq qeyd edirdi ki, "millətlərin inkişafı milli şüurun formalasması sayəsində mümkün olur və ancaq bu şüurun təsiri ilə milli idealə çatmaq mümkündür".

İctimai-siyasi xadimin elmi-nəzəri əsərində tarix şüurunun olduqca önemli rolə malik olduğu dəfələrlə vurgulanmışdır. Rəsulzadə dünyagörüşünə görə, tarix şüuru bütün millətlərdə fordları ümumiyyətə bağlayan zəruri bir amildir. "Vətən və millət tarixi" hər bir millətə haradan gəldiyini, tarixdə nələr etdiyini və hansı gücə malik olduğunu öyrədərək, gələcək haqqında onda ümidi yaradır.

Ümumiyyətlə, Məhəmməd Əmin Rəsulzadənin elmi-nəzəri əsərində etnik tarix, tarix şüuru kimi nəzəri konseptual məsələlər geniş şəkildə təhlil olunaraq, xalqdan, ümətəndən millətə kecid prosesi dəqiq şəkildə izah olunmuşdur. Eyni zamanda onun dünyagörüşündə milli kimlik, milli istiqlallla bağlı məsələlər həmişə ön planda verilmiş, bütün bu milli prinsiplərin fövqündə isə Azərbaycan dövləti və Azərbaycanın istiqaliyyəti dayanmışdır.

**Mübariz AGALARLI, tarix üzrə fəlsəfə doktoru, dosent**